

“Əlilliyi olan tələbələr üçün Mərkəz”

UNEC-də “Əlilliyi olan tələbələr üçün mərkəz ” (“Center for Students with disabilities”) yaradılmışdır və Elmi Şuranın 29 iyun 2015-ci il tarixli 139 №-li qərarı ilə Mərkəzin “Əsasnaməsi” təsdiq olunmuşdur.

Əlilliyi olan tələbələr üçün Mərkəzin FƏALİYYƏT PLANI

	Tədbirin adı	İcra müddəti	Məsul şəxs və qurum
1	Mərkəzin fəaliyyəti haqqında maarifləndirmə işinin təşkili		
1.1	Mərkəzin fəaliyyətini əks etdirən məlumatlarını UNEC-in rəsmi internet sahifəsində ayrıca yaradılacaq bölümdə yerləşdirilməsi (www.unec.edu.az)	May 2016	Mərkəz, Beynəlxalq əlaqələr departamenti və Marketing və kommunikasiya departamenti
1.2	Mərkəzin fəaliyyətini əks etdirən broşura və bukletlərin nəşr olunması	May 2016	Beynəlxalq əlaqələr departamenti
1.3	Dövlət qurumları, digər tədris müəssisələri ilə, qeyri-dövlət təşkilatları ilə əməkdaşlığın qurulması	Daimi	Mərkəz və Beynəlxalq əlaqələr departamenti
1.4	Radio-UNEC-də mütəmadi Mərkəzin fəaliyyəti haqqında, eləcə də əlilliyi olan tələbələrlə birgə verilişlərin yayınlanması	Mütəmadi	Mərkəz
1.5	KİV-də Mərkəz haqqında məlumatların yerləşdirilməsi, video çarxların sosial şəbəkələrdə yerləşdirilməsi	Mütəmadi	Mərkəz və Marketing və kommunikasiya departamenti
1.6	UNEC-də təhsil alan tələbələrin valideynlərilə görüşlərin keçirilməsi	iyun, sentyabr	Mərkəzin, Beynəlxalq əlaqələr departamenti
1.7	UNEC-in tələbələri üçün maarifləndirici təlimlərin və görüşlərin təşkil edilməsi	Mütəmadi	Mərkəz və Marketing və kommunikasiya departamenti, Beynəlxalq əlaqələr departamenti

2	Əlilliyi olan tələbələrin qeydiyyatı işinin təşkili		
2.1	Mərkəzin internet sahifəsi vasitəsilə əlilliyi olan tələbə qeydiyyatdan keçirilməsi (Qeydiyyat forması Azərbaycan, Rus və İngilis dillərində təqdim olunur); <i>Mərkəzin koordinatoru qeydiyyat formalarının təsdiqi üçün müraciət edən şəxslə birbaşa telefon və yaxud internet vasitəsi ilə əlaqə saxlayaraq, həmin şəxs mərkəzə müsahibəyə dəvət olunur. Əlilliyi olan tələbədən müvafiq sənədlərin (şəxsiyyət vəsiqəsi, əlilliyini təstiq edəcək sənədin və s.) təqdim olunması tələb olunur.</i>	Hər semestrin ilk həftəsi	Mərkəz, tyutolar
2.2	Mərkəzin təqdim etdiyi imkanlar və təhsil alacağı fakültə haqqında məlumatların verilməsi	Hər semestr ilk həftəsi	Mərkəzin, tyutorlar
3	Tədris prosesində dəstək		
3.1	Əlilliyi olan tələbələrin dərslər cədvəlinin müəyyənləşdirilməsi	Hər semestr	Mərkəz
3.2	Əlilliyi olan tələbələr üçün ehtiyac yarandıqda dərslərdən öncə məsləhət saatlarının təşkil edilməsi	Mütəmadi	Mərkəzi
3.3	Tələbələrin tədris prosesində iştirak edəcək professor- müəllim heyəti üçün təlimlərin təşkil edilməsi.(Bu sahə üzrə mütəxəssislər dəvət olunacaqdır).	Hər semestr	Mərkəz, Beynəlxalq əlaqələr departamenti
3.4	Əlilliyi olan tələbələrə dərslər materiallarının müvafiq formata çevrilməsini təmin edilməsi. (Brayl əlifbasına, audio formata, surdo tərcümə və s.). <i>Mərkəz əlilliyi olan tələbələrin dərslərdə müəllimin səsinin yazılmasına dəstək göstərəcəkdir. (Müəllimdən dərslərdən əvvəl icazə alınır)</i>	Mütəmadi	Mərkəz, UNEC-in kitabxanası
3.5	Əlilliyi olan tələbələrin imtahan prosesində iştirakı. (Onlar bunun üçün imtahan vaxtından 10 gün əvvəl internet vasitəsilə və yaxud birbaşa mərkəzə müraciət etməlidirlər.) <i>“Müraciət forması” internet sahifəsində yerləşdirir. (Müraciət forması hazırlanmışdır)</i>	Sesiyə ərzində	Mərkəz, tyutorlar, Tədrisin keyfiyyəti qiymətləndirilməsi və idarə edilməsi mərkəzi

	<i>Mərkəz ehtiyac yarandıqda imtahan müddətinin artırılmasına, xüsusi otağın ayrılmasına, kompyuterdən istifadə, imtahanların şifahi və yaxud yazılı təşkil olunmasına dəstək göstərəcəkdir;</i>		
3.6	Müxtəlif müsabiqələrdə (elmi, mədəni, sosial və s.) elmi seminarlarda və konfranslarda iştirakını təşkil edilməsi	Mütəmadi	Mərkəz, Marketing və kommunikasiya departamenti
3.7	Əlilliyi olan tələbələrin əlavə istedadlarının və xüsusi bacarıqlarının üzə çıxarılması üçün tədbirlərin təşkil edilməsi.	Mütəmadi	Mərkəz, Marketing və kommunikasiya departamenti
4.	Tələbələrin sosial fəaliyyətinin və asudə vaxtlarının səmərəli keçirilməsi işinin təşkili		
4.1	Əlilliyi olan tələbələrin tədrisə və universitetin sosial həyatına uyğunlaşması prosesində yarana biləcək mənəvi-psixoloji problemlərin aradan qaldırılması üçün Mərkəzə müvafiq könüllü mütəxəssislərin cəlb edilməsi	Mütəmadi	Mərkəzin koordinatoru və psixologu
4.2	UNEC tələbələrinin iştirakı ilə könüllülər işçi qrupunun yaradılması. <i>(Mütəxəssislər tərəfindən əlilliyin növünə görə onlara təlimlər keçiriləcəkdir)</i>	Hər tədris ilinin əvvəlində	TGT, THK, Mərkəz, tyutorlar
4.3	Əlilliyi olan tələbələrin Universitetin Tələbə təşkilatlarının işinə cəlb edilməsi	Mütəmadi	TGT, THK, Mərkəz
4.4	Əlilliyi olan tələbələrin UNEC-in maraqlı dərəcələrinə cəlb olunması, yaradıcılıq təşəbbüslərinin dəstəklənməsi <i>(sərgilərin, müsabiqələrin təşkil edilməsi)</i>	Mütəmadi	TGT, THK, Mərkəz
4.5	Əlilliyi olan tələbələrlə gəzintilərin təşkil edilməsi	Mütəmadi	Mərkəz, Marketing və kommunikasiya departamenti
4.6	Mərkəzdə əlilliyi olan tələbələr üçün istirahət guşəsinin yaradılması	May 2016	Mərkəz
5.	Tələbələrin sağlamlığına nəzərət		
5.1	Əlilliyi olan tələbələrin tibbi müayenələrdən keçməsinə nəzərət edilməsi	Mütəmadi	Mərkəz
5.3	Validəynlərlə görüşlərin təşkil edilməsi	Mütəmadi	Mərkəz

“Əlilliyi olan tələbələr üçün mərkəz” in “Əsasnaməsi”ni və layihənin Avropalı tərəfdşları ilə birgə hazırlanmış “Təlimat”ını əsas tutaraq Mərkəzin fəaliyyətinə nəzarət etməsi və qiymətləndirilməsi üçün Məsləhət Komitəsi yaradılmalıdır.

- 1) “Məsləhət Komitəsi” (**Advisory Committee**) - Rector tərəfindən təsdiqlənir. Komitənin əsas vəzifələri aşağıdakı kimi olacaqdır:
 - a) Hər il iyun ayında illik görüş keçirilmək; (Kordinator ehtiyac olduqda komitə üzvləri ilə görüş təyin edir)
 - b) Mərkəzin fəaliyyət planının və strategiyasının hazırlanmasında iştirak etmək;
 - c) Mərkəzin fəaliyyətinə nəzarət etmək, yoxlamaq və qiymətləndirmək;
 - d) Əlilliyi olan tələbələrin ehtiyaclarına görə, Mərkəzin fəaliyyət planı yenidən qiymətləndirmək və nəzərdən keçirmək;
 - e) Əlilliyi olan tələbələrin müraciətinə əsasən hər hansı bir məsələnin müzakirəsini aparmaq.